

Onlar Vətən uğrunda vuruşublar



**Nəsimov Mərifət
Əhməd oğlu**

1972-ci il mayın 22-də Qazax rayonunun Məzəm kəndində anadan olub. 1979-cu ildə burada birinci sinf ge-

dib. 1989-cu ildə isə Aşağı Əskipara kənd orta məktəbini bitirib. 1990-cı ildə Qazax Rayon Hərbi Komissarlığının göndərişi ilə sürücülük peşəsinə yiyələnib. Elə həmin il hərbi xidmətə çağırılıb. Sovet Ordusu sıralarında bir il xidmət etdikdən sonra Vətənə qayıdıb və könüllü olaraq Milli Orduya yazılıb. İlk gündən torpaqlarımızın müdafiəsində fəal iştirak edib, şəxsi igidlik və fədakarlıq nümunəsi göstərilib. 1992-ci il yanvarın 28-də

Qazax rayonunun Quşçu Ayırım kəndində gedən mövqə döyüşləri zamanı qəhrəmancasına həlak olub.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 7 iyul 1992-ci il tarixli 833 sayılı fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.

Qazax rayonunun Məzəm kəndində dəfn edilib.

Qazax şəhərindəki Heydər Əliyev adına parkda adına bu-
laq tikilib.



**Nəsirov Yalçın
Cəhəng oğlu**

23 yanvar 1976-cı ildə Astaraya rayonunun Sərek kəndində anadan olub. 1992-ci ildə onuncu sinfi bitirərək sürücü

peşəsinə yiyələnib.

1994-cü il aprelin 19-da Milli Orduya çağırılıb. Daxili Qoşunların tərkibində Lökbatanda 2 ay hərbi təlim keçib, sonra xidmətini Tərtər və Şamaxı rayonlarında davam etdirib. 1995-ci ilin məlum mart hadisələri zamanı dövlət çevrilişinə cəhd göstərənlərin zərərsizləşdirilməsi üçün aparılan əməliyyatlarda iştirak edib. Martın 17-dən 18-nə keçən gecə ağır yaralanıb. Təcili olaraq Sabunçu rayon xəstəxanasına çatdırılsa da çoxlu qan itirdi-

yindən həyatını xilas etmək mümkün olmayıb. Martın 24-də vəfat edib.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 sayılı fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.

Doğma kəndində dəfn edilib.

Sərek kənd orta məktəbi onun adını daşıyır.

Astara rayonundakı "Qəhrəmanlar bağı"nda büstü qoyulub.



**Nəsrəddinov Rafiq
Hüseyn oğlu**

18 mart 1961-ci ildə Bakı şəhərində anadan olub. 1968-ci ildə 39 nömrəli tam orta məktəbin onuncu sinfini bitirib. 1979-cu ildə hərbi xidmətə çağırılıb. 1981-

ci ildə hərbi xidmətini başa vurduqdan sonra Bakı Dövlət Universitetinə daxil olub. 1987-ci ildə ali məktəbi müvəffəqiyyətlə bitirərək Su Təsərrüfatı İnstitutunda mühəndis vəzifəsinə təyin edilib. 1992-ci ildə zabit kimi Milli Ordu sıralarına çağırılıb. Cəbhəyə gəldiyi ilk gündən özünü təcürbəli zabit kimi göstərib. Bunu nəzərə alan komandanlıq onu tank hərbi hissəsinin qərargah rəisi təyin edib. Ağdərə rayonunun bir sıra kəndlərinin erməni işğalından təmizlənməsində iştirak edərək qəhrəmanlıq nümunəsi göstərilib. Son döyüşü 6 sentyabr 1992-

ci ildə Ağdərə rayonunun Qızılqaya kəndində olub. Bu qeyri-bərabər döyüşdə qəhrəmanlıqla həlak olub.

Ailəli idi. İki qızı qalıb.

Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 sayılı fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.

Bakı şəhərində Şəhidlər xiyabanında dəfn edilib.

Oxuduğu 39 nömrəli tam orta məktəb onun adını daşıyır. Məktəbdə büstü qoyulub. Yaşadığı binanın önünə xatirə lövhəsi vurulub.



**Nəzərli Hikmət
Baba oğlu**

7 mart 1966-cı ildə Bakı şəhərində anadan olub. 1973-cü ildə Bakıdakı 27 nömrəli orta məktəbdə gedərək, beşinci sinfə qədər burada təhsil alıb. Atası-

nın iş yerinin dəyişməsi ilə əlaqədar orta təhsilini Daşkəsəndə tamamlayıb. 1984-cü ildə hərbi xidmətə çağırılıb. 1986-cı ildə ordudan tərxis olunub. DİN-nin Yangından Mühafizə İdarəsində işə düzəlib və eyni zamanda Azərbaycan Politexnik İnstitutuna qəbul olunub.

Şıx qəsəbəsində könüllülərdən təşkil olunmuş müdafiə batalyonuna üzv yazılıb. 1991-ci ilin dekabrında xidmət etdiyi batalyonun tərkibində Ağdam istiqamətindəki cəbhəyə yola düşüb. Umudlu, Xocalı yolu onun döyüş meydanına çevrilib.

Xocalıda tarixdə misli görünməmiş soyqırım faciəsi törədildəndə idarə etdiyi maşınla düşmən qarşısında maneə yaradaraq uşaqların, qadınların təhlükəsiz yerə aparılmasında böyük şücaət göstərilib. Son məqamda bir neçə döyüş yoldaşı ilə meşəyə çəkilib. Sonrakı taleyi barədə heç bir məlumat yoxdur.

Ailəli idi. Bir övladı qalıb.

Azərbaycan Respublikası Prezidentinin 9 sentyabr 1992-ci il tarixli 178 sayılı fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.



**Niftəliyev Cəmil
Səmədxan oğlu**

5 oktyabr 1968-ci ildə Yardımlı rayonunun Şəfaqlı kəndində anadan olub. 1975-ci ildə ailəvi Lökbatan qəsəbəsinə kö-

çüb. Orta təhsilini 233 nömrəli Lökbatan qəsəbə tam orta məktəbində alıb. 1986-cı il oktyabrın 11-də hərbi xidmətə çağırılıb. Özbəkistanda dörd ay snayperlik kursunda hazırlıq keçdikdən sonra Əfqanıstana göndərilib. Atıcı batalyonunda xidmət edib. Ağır döyüş əməliyyatlarının birində yaralanıb. Bir neçə ay hospitalda müalicə olunub, yenidən hərbi hissəyə qayıdıb. 10 mart 1992-ci ildə torpaqlarımızı erməni işğalçılarından müdafiə etmək üçün silaha sarılıb. Ağdam bölgəsində vuruşub. 1992-ci il martın 29-da

Ağdamın Şelli kəndində gedən döyüşlərdə qəhrəmancasına həlak olub.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 sayılı fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.

Bakı şəhərində Şəhidlər xiyabanında dəfn edilib.

Vaxtilə oxuduğu 233 nömrəli tam orta məktəb və Yangından Mühafizə İdarəsinin yangınsöndürən gəmisi onun adını daşıyır.



**Novruzov Ələsgər
Xanlar oğlu**

1 avqust 1949-cu ildə Laçın rayonunun Kürdhacı kəndində anadan olub. 1966-cı ildə kənd orta məktəbini əla qiymətlərlə bitirib. 1968-1970-ci illərdə Ermə-

nistan Respublikasının Leninakan şəhərində hərbi xidmətdə olub. 1971-ci ildə Şuşa Pedaqoji Texnikumuna daxil olub. 1973-cü ildə oranı bitirərək, bədən tərbiyəsi müəllimi ixtisası alıb. 1979-cu ildə Xocalı şəhərinə köçərək 1 nömrəli məktəbdə ixtisası üzrə müəllim işləyib.

1988-ci il hadisələri başlayan da gizli şəkildə yaradılmış Xocalının Müdafiə Şurasının ilk beş üzvündən biri olub. Elan edilməmiş müharibə qızıqanda ermənilərə qarşı keçirilən əks-əməliyyatlarda həmişə fərqlənib, ön cəsur döyüşçülərdən biri olub. 30-40 nəfərlik silahlı dəstəyə başçılıq edib.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər Xocalıda Ələsgərin rəhbərlik etdiyi dəstənin tutduğu mövqeyə nə qədər mermi yağdırsa da, onlar postu təslim etməyiblər. Qüvvələrin bərabərsizliyi və döyüş sursatının tükənməsi üzündən əsir götürüldü. Xankəndində min bir işgəncə ilə qətlə yetirilib.

Ailəli idi. Üç övladı qalıb.

Azərbaycan Respublikası Prezidentinin 25 fevral 1997-ci il tarixli 533 sayılı fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.

Doğma kəndi Kürdhacıda dəfn edilib.



**Nuriyev Elnur
Eyvaz oğlu**

22 avqust 1975-ci ildə Zəngilan rayonunun Cahangirbəyli kəndində anadan olub. 1992-ci ildə tam orta məktəbi bitirib.

1993-cü ilin oktyabr ayında Milli Ordu sıralarına həqiqi hərbi xidmətə çağırılıb. Qısa müddət ərzində təlim-məşq toplanışı keçdikdən sonra erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etmək üçün Füzuli bölgəsinə göndərilib. Minaaxtaran batareyanın tərkibində bölmə komandiri kimi Alxanlı, Kürdmahmudlu kəndləri istiqamətində gedən vuruşlarda iştirak edib. Həmin ərəfədə erməni hərbi qüvvələri əks-hücumla Tərtər rayonunun bir neçə kəndini ələ keçirəndə xidmət etdiyi hərbi hissə həmin bölgəyə köməyə göndərilib. Qapanlı,


Seysulan kəndlərinin düşməndən azad edilməsində döyüş əzmkarlığı, şücaət göstərilib.

1994-cü il 4-5 oktyabr hadisələrində - Gəncə qiyamının yatırılmasında iştirak edib və döyüş tapşırığını yerinə yetirərək həlak olub.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 5 oktyabr 1994-cü il tarixli 215 sayılı fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.

Kürdəmir şəhərində Şəhidlər xiyabanında dəfn edilib.



**Nağıyev Dilqəm
Heydər oğlu**

1975-ci il iyunun 24-də Mingəçevir şəhərində anadan olub. 1990-cı ildə 9 nömrəli şəhər tam orta məktəbinin səkkizinci sinfini bitirib. 69 nömrəli texniki-peşə

məktəbində təhsilini davam etdirib və elektrik çilingəri peşəsinə yiyələnib. 1993-cü il avqustun 7-də Milli Ordu sıralarına çağırılıb. Bakıdakı hissələrin birində hərbi təlim keçdikdən sonra Gəncə şəhərinə, oradan isə Füzuli döyüş bölgəsinə göndərilib.

Füzuli rayonunun Əhmədbəyli, Mahmudlu, Bala Bəhmənlü, Böyük Bəhmənlü, Kürdmahmudlu kəndlərinin müdafiəsində böyük şücaət göstərilib.

1994-cü ilin oktyabrında Gəncədə dövlət çevrilişinə cəhd zamanı mühüm obyektin geri alınmasında xidmətləri olub. 15 mart 1995-ci ildə ikinci dəfə döv-

lət çevrilişinə cəhd zamanı Tovuz-Ağstafa zonasında əzgərlərlə birlikdə qiyamçılara qarşı əməliyyatda şücaət göstərilib. Qarşı tərəfdən açılan atəş nəticəsində həlak olub.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 sayılı fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.

Mingəçevir şəhərində Şəhidlər xiyabanında dəfn edilib.

Mingəçevir şəhər 9 nömrəli tam orta məktəb onun adını daşıyır. Məktəbin önündə büstü qoyulub.



**Nəcəfov Fəxrəddin
Vəliyəddin oğlu**

1967-ci il martın 31-də Bakı şəhərində anadan olub. 1984-cü ildə 19 nömrəli tam orta məktəbi bitirib.

1987-ci ildə ordudan tərxis edilib, DİN-nin Yangından Mühafizə İdarəsində işə qəbul olunub. 1988-ci

ildə Xarkov Yangından Mühafizə Ali Hərbi Məktəbinə göndərilib. 1990-cı ildə Bakıda 14 sayılı Yangından Mühafizə İdarəsində mühafizə rəisi vəzifəsinə təyin edilib.

1991-ci ildə könüllü olaraq Qarabağ cəbhəsinə yollanıb. Goranboy rayonu ərazisində döyüşə başlayıb. 1992-ci ildə Ağdam cəbhəsində döyüşən hissələrin birinə böyük komandiri təyin edilib.

Ağdamın Canyataq və Gülyataq kəndlərində ağır döyüşlər gedən vaxtlarda onun böliyinə düşmən ərazisinə düşən təyyarəçimizi xilas etmək tapşırığı verilib. Təyyarəçini xilas edərkən Canyataq kəndində öz dəstəsi ilə mühasirəyə düşüb. Bir neçə gün qızğın döyüş gedib. Nəhayət,

böyük mühasirə həlqəsini yara bilib.

Həmin döyüşdə bir neçə yerindən ağır yaralanıb. Bir müddət hospitalda müalicə olunduqdan sonra yenidən cəbhəyə qayıdıb. 1992-ci il sentyabrın 4-də Ağdərənin Çıldır kəndi istiqamətində gedən döyüşdə qəhrəmancasına həlak olub.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli 290 sayılı fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.

Bakı şəhərində Şəhidlər xiyabanında dəfn edilib.

Bakı şəhər 266 nömrəli tam orta məktəb onun adını daşıyır. Məktəbin həyatında büstü qoyulub.



**Nəcəfov Yunis
İsa oğlu**

31 avqust 1967-ci ildə Kəlbəcər rayonunda anadan olub. 1985-ci ildə Goranboy rayonunun Qarqucaq kənd orta məktəbini bitirib.

Bakı Ali Hərbi Komandirlər Məktəbinə daxil olub. İkinci kursdan

təhsilini Çelyabinsk Tank Məktəbində davam etdirib. 1989-cu ildə leytenant rütbəsi alıb və oradakı hərbi hissələrin birində qulluğa başlayıb. 1990-cı ildə 20 Yanvar faciəsi ilə bağlı siyasi çıxışlarına görə hərbi sahədən uzaqlaşdırılıb. Bakıya qayıdaraq 1991-ci ildə könüllü olaraq cəbhəyə yollanıb və hərbi hissədə böyük komandiri vəzifəsinə təyin edilib.

Kərkicahan, Malıbəyli kəndlərinin, Şuşa şəhərinin müdafiəsində iştirak edib. Bir müddətdən sonra döyüş yeni əsgərlər hazırlamaq məqsədilə onu Bakıya göndəriblər. Şuşa və Laçın rayonları ağır sınaqlarla üz-üzə qalanda yenidən cəbhəyə qayı-

Məlumatların hazırlanmasında "Heydər Əliyev və Azərbaycanın milli qəhrəmanları. Müqəddəs əmal" kitabından istifadə olunub.